



Yalçın Rzazadə "Əlvida" dedi

Amma onun musiqi tariximizə bəxş etdiyi əvəzsiz ifa, təkrarsız səs və biri-birindən gözəl mahnılar daim yaşayacaq

Üç il əvvəl yaradıcılığının 50 illiyinə həsr olunan gecə Heydər Əliyev Sarayında keçiriləndə bütün sənət dostları, musiqi ictimaiyyəti, sənətini sevmə insanları salona toplaşmışdı. Böyük qələbəlik vardı. Dinləyicilər Yalçın Rzazadənin hər ifasını gurultu ilə alqışlayır, sanki gecənin sona çatmasını istəmədilər.

O gecə insanlar böyük sənətin gözəlliyi ilə üz-üzə idilər. Xalq artisti Yalçın Rzazadə sənətə gelişindən, musiqi karvanının yolçusu olmasından, həyatından gəlib-keçən böyük bəstəkarlardan, unuda bilmədiyi xatirələrindən danışdı. Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Nəriman Məmmədov, Elza İbrahimova, Rəmiş Mirişli, Telman Hacıyev kimi görkəmli bəstəkarların ölməz mahnılarını oxuyurdu. Salondakı insanlar sanki sehlənmiş kimi dinləyirdi... Müğənni "Bakı, sabahın xeyir", "Durnalar", "Əlvida", "Sevgi mahnısı", "Gəncliyimi gəzirim", "Təleyim mənim"... deyə retro mahnıları yenidən yada salırdı.

74 yaşında dünyasını dəyişən böyük müğənninin ölümü ilə bağlı xəbərlər mediada yer alanda sənət haqqında səslənən fikirlər bir daha əmin etdi ki, böyük sənətkarlar həyatdan köçsə də, sənətləri həmişə yaşayır, gələcək nəsillərə yadigar qalır.

LƏNKƏRƏNDƏN BAŞLAYAN YOL

Yalçın Rzazadə Lənkəranda doğulub. Şəhərin 4 sayılı rusdilli məktəbində təhsil alıb. Sənətə uşaqlıqdan həvəsi olub: "3-cü sinifdən başlayaraq məktəb bayramlarında, çağırışlar olanda mahnı oxuyurdum. Mən yaxşı rəsmlər çəkdiyimə görə məktəbdə redaktor idim. Karikatura, şəkillər çəkirdim. Oxuduğum ali məktəbdə də redaktor idim" - deyə xatırlayırdı. Yalçın Rzazadə 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və həmin institutun aktyorluq fakültəsini bitirib. Musiqiyə həvəsi onu 1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olmaq arzusunda qovuşdurur. Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsində işə daxil olur və rejissor assistenti kimi fəaliyyətə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur. "1968-ci ildə "Dan ulduzu"nun ilk qədəmi qoyulanda Gülarə Əliyevaya ilə tanış idik, telekanalda rejissor köməkçisi işləyirdim. Sonra assistent oldum. Fikrim belə idi ki, institutu bitirirəm, musiqili redaksiyada rejissor işlə-

yim. Gülarə xanım Əhsən Dadaşovla birgə Xalq Çalğı Aletləri Orkestrində pianoçu idi. "Dan ulduzu" yarananda ilk oxuduğum mahnı Cahangir Cahangirovun "Durnalar" mahnısı oldu. Bu mahnı Azərbaycana yayıldı".

Yalçın Rzazadəni dinləyicilər mehız bu mahnı ilə tanıyır. Bundan sonra -1970-ci illərin əvvəlində Oqtay Kazimi ilə işbirliyi onun daha da məşhurlaşmasına və sevimləsinə səbəb olur. Bəstəkarın "Təleyim mənim", "Əlvida", "Bakının qızları", "Heyf" və s. yüzlərlə mahnılarını böyük şövlə ifa edir.

Emin Sabitoğlu ilə tanışlığı isə yaradıcılığında ayrıca bir səhifə açır: "Emin Sabitoğlunun bir-birindən gözəl mahnılarını oxudum. Sonra yaradıcılığımnda Cahangir Cahangirov, Tofiq Quliyev, Telman Hacıyev, Elza İbrahi-



mova və digər bəstəkarların mahnıları yer tutdu. Artıq 1975-ci ildə Ali Sovetin fəxri fərnəminə layiq görüldüm. 1978-ci ildə Ali Sovetin ikinci fəxri fərnəmi verildi. 1979-cu ilə ulu öndərimiz mənə Əməkdar artist adını verdi".

Yalçın Rzazadə Bədii Şurasının sərt qərarları ilə nəzarət olunan televiziya, səhnədə təkə ifa tərzii deyil, həmçinin geyim tərzii ilə fərqlənirdi. Bu baxımdan ona Avropa sənəti, ritmi ilə Azərbaycan milli musiqisini birləşdirən sənətçi də deyirdilər, Azərbaycanla Avropa arasında körpü də... "İlk oxuduğum mahnıdan mənim geyimim nəinki Azərbaycan, sovet məkanı üçün də qeyri-adi idi. Azərbaycanda kişilərə heç üzük taxmağa icazə vermirdilər, mən isə saçaqlı kovboy pəncəyi, şlyapası ilə səhnəyə çıxırdım, zəngin geyimlər geyirdim. Bu geyimlərlə sərhədi aşırırdım. İnsanlar axşam işdən evə gəlirdilər. Qəzetlərdə də yazırdılar ki, filan vaxt Yal-

çın Rzazadənin konserti olacaq. Hamı oturub Yalçının nə oxuyacağı ilə bərabər, nə geyinəcəyini də gözləyirdi. Mən o stereotipi sındırmışdım. Geyimdən başqa mənim oxuyacağım mahnılar, stil yeni idi" - deyə mətbuata müsahibəsində xatırlamışdı.

Ölkəmizdə və xarici ölkələrdəki konsertlər zamanı onu Böyük Simfonik və Estrada-Simfonik Orkestrləri, Xalq Çalğı Aletləri Orkestri, "Dan ulduzu" Instrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə "Sevil" vokal ansamblı, Əhsən Dadaşov adına "Xatirə" ansamblı, SSRİ-nin Yuri Silanteyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada-Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı kimi nüfuzlu kollektivlər müşayiət etmişdi. "Xoşbəxtəm ki, Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazimi, Elza İbrahimov, Telman Hacıyev və başqa bəstəkarlar haq-

qında verilmiş çəkildə birinci məni yada salırlar. Bilirlər ki, mənim bu bəstəkarlarla möhkəm dostluğum, ünsiyyətim olub" - deyə müğənni həmişə öyünürdü.

Y.Rzazadənin "Dədə Qorqud", "Gün keçdi", "Baladadaşın ilk məhəbbəti", "Od içində vahə", "Qaynana" və s. kinofilmlərdə ifa etdiyi mahnılar da müğənninin əvəzolunmaz ifalarından sayılır.

BİR GECƏDƏ YARANAN MAHNI

Müğənninin musiqi bioqrafiyasında mühüm yer tutan, hamının əzbər bildiyi "Bakı, sabahın xeyir" mahnısının isə maraqlı tarixi var. Mahnı bir gecədə bəstələnilib. "1970-ci illərdə İslam Səferli gecə saat 01:00-də mənə

müğənnilərə yer almışam, heç vaxt özümü reklam etməmişəm. Telekanallara gedirəm, mənə böyük sənətkar, təkrarsız sənətkar, dahi sənətkarımız, son vaxtlar isə "sonuncu mogikan" deyirlər. Fondumda 500-ə yaxın gözəl lent yazım var. Mən özümü bu dahilərin yadigarı sayıram. Mən 70-ci illərin nəsindənəm. O axın artıq 80-ci illərin əvvəlində bitdi və mədəniyyətimizdə, incəsənətimizdə cılızlaşma başladı. Mən indi bu gün oxuduğum mahnılara baxıram. Təəccüb edirəm ki, haçan bu qədər mahnılar oxumuşam, vaxt necə çatıb. 46 xarici ölkədə olmuşam, SSRİ məkanını qarış-qarış gəzmişəm. Toylarda, pambıq tarlalarında oxumuşam. Bu gün baxıram, görürəm ki, mənim yaratdığım, ifa etdiyim mahnılar böyük nəsindən, orta nəsindən, gənc nəsindən repertuarında var" - deyə fəxr edirdi. Müğənni repertuarından ifa olunan mahnılar yaşadığı üçün seviniirdi: "Bu mahnıları bə-



təkarlar mənim üçün, mənim səsim üçün yazıblar" deyirdi.

Y.Rzazadə bir neçə il idi xəstəlikdən əziyyət çəkirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunurdu. Vətən müharibəsi xəbəri onu kövrəltmiş, torpaqlarımızın işğaldan azad olunması isə qürurlandırmışdı. Qarabağda yenidən konsert vermək, oxumaq arzusu vardı: "Mən xeyli müddət Türkiyədə qaldım, vətən üçün o qədər danxmışdım, deyirdim, ölkəmə gedəndə diz üstə çöküb, torpağı öpəcəyəm. Vətənpərvərlik mövzuda çoxlu mahnılar oxumuşam və yazmışam. "Hanı Qarabağ, hanı..." mahnısını oxumuşam. Səhətim tam sağlam deyil, amma çox sevinirəm. Mənim Cıdır düzündə çəkilişlərim, konsertim olub. Arzum odur ki, Allah mənə can sağlığı versin, yenidən Cıdır düzündə konsertlə çıxış edim, mahnılarımı xalqım üçün səsləndirirəm. Biz qələbə çaldıq. Şəhidlərimizin məkanı cənnətlik olsun. Onların qanı yerdə qalmadı. Şəhidlərimizin ailələrinə baş sağlığı verirəm".

SƏNƏTKAR DIQQƏTSİZ QALANDA

Yalçın Rzazadə xəstəliyinə qədər səhnəyə, onun sevmə dinləyiciləri qarşısına tez-tez çıxır, televiziya ekranlarında görünürdü. Xalq Artisti Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri idi. Sənətindən, yaradıcılığından yorulmamışdı. Onu yoran özünə qarşı gördüyü diqqətsizlik idi: "Bu gün sənətimin zirvəsidir, ən zirvə dövrünü yaşayıram. İstəyirdim ki, bu zirvədə yənə də çoxlu sənət nümunələri yaradım. Buna isə sağlamlığım imkan vermir. Həm də bu yaşda insan istəyir ki, nəse diqqət, reaksiya olsun. Diqqət olmayanda, sənətkar həssas olur. Bu sənətin böyük nümayəndəsi çox həssas, zərif, dəymə-düşər olur, nə isə gözləyir. Böyük sənətkar nə qədər qüvvətli olsa da, diqqətsiz qalanda gül kimi solur, sınır" - deyə mətbuata narazılığını ifadə etmişdi.

Yalçın Rzazadə hansısa məmurların laqeydliyindən qəlbində incisə də, xalqın ona sevgisindən doymaq getdi. Xalqın sonsuz məhəbbət və hörmət ilə də son mənzilə müşayiət olundu. Yalçın Rzazadə bəstəkar Oqtay Kaziminin məşhur mahnısının dili ilə həyata həmişəlik "Əlvida" dedi. Amma musiqi tariximizə əvəzsiz ifa, təkrarsız səs və biri-birindən gözəl mahnılar bağışladı...

Təranə Məhərrəmov